

# Curriculum Vitae

As of April 2021

## PERSONAL INFORMATION

### Sevinc Məhsimova



Doğum yeri: Bakı Şəhəri,  
Tel: +99412 441 65 23  
Mob: +99451 493 30 99

✉ [sevinc.mehsimova@gmail.com](mailto:sevinc.mehsimova@gmail.com) [sevinc\\_mehsimova@unec.edu.az](mailto:sevinc_mehsimova@unec.edu.az)

## İŞ TƏCRÜBƏSİ

15/11/2016 – hal hazırda

### **Azərbaycan Dövlət İqtisad Universitetin İnküziv Təhsil Mərkəzinin Koordinatoru**

Mərkəz əlilliyi olan tələbələrə təhsil şəraitini yaxşılaşdırır, əlilliyi olan tələbələrin xüsusi qabiliyyətlərini kəşf edir, onların sosial və intellektual inkişafı üçün şəraiti və UNEC əlilliyi olan tələbələrin universitet mühitinin bütün sosial sahələrdə tam inteqrasiyasına şərait yaradır.

01/04/2011–15/11/2016

### **Azərbaycan Dövlət İqtisad Universitetin Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müəllimi**

Məsuliyyətlər: saat-hesabı müəllim, şöbədə aparılan elmi layihələrdə iştirak, elmi tədqiqat köməkçisi, şöbənin imtahan materiallarının hazırlanması prosesində iştirak.

01/12/2013–10/05/2016

### **EACEA TEMPUS Project 543649 on “The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan” layihəsinin işçi qrupunun üzvü Azərbaycan Dövlət İqtisad Universiteti**

Məsuliyyətlər: Layihə fəaliyyətlərinin həyata keçirilməsi, konfransların və seminarın, təşkil edilməsi, Avropa Birliyinin səfərlərində iştirak edilməsi və s.

27/10/2008 – 01/04/2011

### **Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İşlətmə Fakültəsinin dekanlıq mütəxəssisi**

Məsuliyyətlər: tələbələr üzrə məsləhətçi, şöbənin imtahan materiallarının hazırlanmasında iştirak, elmi tədqiqat köməkçisi

01/08/2011 – 01/07/2014

### **“Pillə” Tədris mərkəzində**

İnglis dili departamentinin rəhbəri, müəllim, məsləhətçi, tyutor

26/08/1999 – 27/10/2008

### **Fərdi piano və gitara üzrə dərslər**

15/01/1995 – 26/08/1999

### **Bakı, Təhsil idarəsi, Bank əməliyyatları şöbəsinin rəhbəri**

01/09/1991 – 15/01/1995

### **Kimya Müəllimi, tam orta məktəb, Quba**

## TƏHSİL

---

- 01/12/2011 – Present AMEA-nın Kataliz və qeyri-üzvi kimya İnstitutunun dissertantı  
Mövzu: “Məişət və sənayə tullantılarının emalı texnologiyası”
- 01/09/1986–30/06/1991 Azərbaycan Dövlət Neft və Kimya Universitetini  
Kimya texnologiyaları mühəndisi ixtisası üzrə

## KONFRANSLAR VƏ TƏLİMLƏR

---

- 19.11.2021 **“Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinar**  
iştirakçı
- 05.05.2021 **“Psychological Resilience in Inclusive Higher Education & How  
Students with Disabilities are Impacted by the Coronavirus Crisis”**  
**EURAS - Eurasian Universities Union, Təşkilatçı və moderator**
- 15.09.2020 **“Is it a Panacea?: Quality in Higher Education”, EURAS – Eurasian  
Universities Union, iştirakçı, sertifikat**
- 20.05.2020 **“3W in Inclusive Higher Education: What we have to know? What we  
to do? What we can do?” beynəlxalq webinar, Təşkilatçı və  
moderator**
- 10.02.2020 – 16.02.2020 **“UNEC İnküziv təhsil mərkəzi kömək edir” layihəsi çərçivəsində ilk  
mərhlə “Tərtər şəhərinin əlilliyi olan gənclərə dəstək” təlim  
programı, təşkilatçı və koordinator, təlimçi**
- 28.10.2019 **“İnküziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda  
seminar, iştirakçı**
- 02.10.2019 – 04.10.2019 **“Hər bir əlilliyi olan şəxs kənar qalmasın-müyəssərliklə inküziyaya  
dogru” əlillik məsələləri üzrə beynəlxalq konfrans, iştirakçı**
- 03.10.2019 – 04.10.2019 **“Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları:  
problemlər və perspektivlər” adlı beynəlxalq konfrans, iştirakçı**
- 02.09.2019 – 13.09.2019 **“Multikulturalizmə giriş” fənni üçün hazırlanmış yeni tədris  
proqramları əsasında təlim, (sertifikat) iştirakçı**

## Curriculum Vitae

As of April 2021

- 19.06.2019 **"Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi" mövzusunda elmi-praktiki konfrans, "Əlilliyi olan gənclər üçün sahibkarlıq fəaliyyətinin gücləndirilməsində inklüziv mühitin yaradılması" mövzusunda** çıxış metni dərc olunub, (sertifikat)
- 03.11.2018 – 04.11.2018 **Azərbaycan üzrə British Council-in təşkil etdiyi "Unlimited" (Sərhədsiz)** layihəsi çərçivəsində təlim. (əlilliyi olan şəxslərin hüquq və imkan bərabərliyi prinsiplərini, əlilliyi olan insanların qarşılaşdığı maneələri müəyyən etmək, və onları aradan qaldırmağın yolunu tapmaq) (sertifikat)
- 11.05.2018 – 13.05.2018 **"Qlobal əlçatan təhsil müəssisələri və inklüziv təhsil" Dünya Əngəllilər Birliyinin Kongresi**, Mersin, Türkiyə, Məruzəçi: Inklüziv ali təhsildə UNEC təcrübəsi (sertifikat)
- 11.05.2018 – 13.05.2018 **"Qlobal əlçatan turizm", Dünya Əngəllilər Birliyinin Kongresi**, Mersin, Türkiyə, iştirak, (sertifikat)
- 05/05/2018 **"Əlilliyi olan gənclər üçün ƏMƏK YARMARKASI"**, Respublika üzrə əmək yarmarkasının təşkilat komitəsinin üzvü
- 12.02.2018 – 13.02.2018 **"İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi"** Beynəlxalq konfrans, UNEC, Konfransın təşkilatçısı,
- 12.02.2018 – 14.02.2018 **"İnklüziv təhsilin idarə olunması: məqsədlər və müasir yanaşmalar"**, təlim proqramının təşkilatçısı (sertifikat)
- 26/10/2017 – 29/10/2017 Moskva Humanitar - İqtisadiyyat Universitetinin təşkil etdiyi proqram çərçivəsində **"Inklusiv təhsil və əlilliyi olan tələbələrin məşğulluğunun təmin edilməsi"**, Beynəlxalq elmi-praktik konfrans, Moskva, Məruzəçi, (sertifikat),
- 03/10/2017– 05/10/2017 **"Əlilliyi olan gənclərin müstəqilliyə, sosial inteqrasiyaya və cəmiyyətə qoşulmasına hüquqi əsasları"**, Beynəlxalq elmi-praktik konfrans, Bakı
- 21/05/2017–27/05/2017 TEMPUS Qrant Layihəsi çərçivəsində **"Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması"** Makedoniya Universitetinə səfər, Saloniki, Makedoniya, (sertifikat)
- 14/05/2016-19/05/2016 TEMPUS Qrant Layihəsi çərçivəsində **"Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması"**, təlim, Gəncə (sertifikat)
- 1/02/2016-5/02/2016 **"Universitet Sistemlərində İnteraktiv Təhsil"**, Quba (Azərbaycan), təlim, Paris-Sorbonne Universitetinin təlimçiləri, (sertifikat)

14/12/ 2015-17/12/2015	<b>"Əlilliyi olan tələbələrinin təhsilə inteqrasiyasını dəstəkləmək, onların təhsil və infrastruktur resurslarından istifadə imkanlarının, bacarıqlarının və potensialının artırılmasına yardım etmək"</b> , Lodz Universitetinə səfər, Lodz, Polşa, (sertifikat)
23/11/2015-27/11/2015	<b>"Əlilliyi olan tələbələr üçün inkişaf etdirmə resursların və imkanların təmin etməsi"</b> , Makedoniya Universitetinin təcrübəsinin araşdırılması, Saloniki,
14/10/2015-22/10/2015	TEMPUS Qrant Layihəsi çərçivəsində <b>"Əlilliyi olan tələbələrə necə dəstək verilməli"</b> təlimi, Sumqayıt, (sertifikat)
30/04/2015–3/05/2015	TEMPUS Qrant Layihəsi çərçivəsində <b>"Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması"</b> , təlim, Xəzər Universiteti, (sertifikat)
11/03/2015-13/03/2015	<b>"Bərabər və məsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar"</b> , Britaniya Şurası Təhsil Nazirliyinin İnnovasiyalar Mərkəzinin təlimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı (sertifikat)
01/02/2015–05/02/2015	TEMPUS Qrant Layihəsi çərçivəsində <b>"Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması"</b> , təlim, Naxçıvan, (sertifikat)
17/12/2012 – 21/12/2012	<b>"Ətraf Mühitin Mühafizəsi və İdarəetmə"</b> , təlim Təhsil Nazirliyinin təşkili, (sertifikat)
1-2 of June 2010	<b>"Ekoloji iqtisadiyyat. Ətraf mühitin mühafizəsi"</b> , Adil Qəribovun 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans, Məruzəçi
2010 – 2015	<b>"Ətraf mühitin iqtisadiyyatı. Mühafizənin effektiv yolları"</b> , CTE – Beynəlxalq Xəzər Ətraf Mühit: Ətraf mühitin mühafizəsi texnologiyaları Sərgisi, mütəmadi iştirakçı, Məruzəçi

## XARİCİ DİL

Rus dili	Ana dili
Azərbaycan dili	Ana dili
İngilis dili	C1
Türk dili	C2

## KOMPYUTER BACARIQLARI

Microsoft Word, Excel, PowerPoint, Publisher, Internet, CorelDraw, Wilcom,

## DƏRC OLUNMUŞ MƏQƏLƏLƏR VƏ PATENT:

- 1.
2. **“Inclusive education is the basis for universalizing of higher education”, 5th International Conference LifeLong Education and Leadership for all, 9-11 July, Baku**
3. **“İnklüziv təhsilin təkmilləşdirilməsinin yeni yolları. Tədrisdə universal dizayn”, “Azərbaycan müəllimi” qazeti, 19 oktyabr 2018.**
4. **“New methods in learning as the basis of inclusive education”, «Austrian Journal of Humanities and Social Sciences», Austria , № 3-4 2017,**
5. **“Инклюзия – Это достойно! Роль ЮНЕСКО в развитии инклюзивного образования”, “Профессиональная ориентация обучающихся с инвалидностью в инклюзивной образовательной среде”, Всероссийская научно-практическая конференция, октябрь 2017,**
6. **“Research of new environmental methods for obtaining the organic-mineral fertilizers”, «Austrian Journal of Technical and Natural Sciences», Austria , № 1-2 2017,**
7. **“Исследования процесса обезвреживания отходов с получением целевого продукта”, «Наука, техника и образование», «Проблемы науки», Россия, Иваново, №12(30) 2016,**
8. **“Новая безотходная технология переработки твердых бытовых и промышленных отходов”, «Gənc alimlərin I beynəlxalq elmi konfransı» Azərbaycan Respublikası Təhsil Nazirliyi, 17-18 oktyabr, Gəncə, 2016,**
9. **“Эффективная технология переработки твердых бытовых и промышленных отходов с целью охраны окружающей среды”, «Экология и водное хозяйство» Научно-технический и производственный журнал, №4, Баку, 2016**
10. **“Новая экономически эффективная и экологически безопасная технология переработки твердых бытовых и промышленных отходов”, Вестник Казахстанского университета, сборник материалов конференции, Астана, №3-4,2012**
11. **“Разработка методов обезвреживания ТБО минерал содержащими промышленными отходами с целью получения органо – минеральных удобрений”, «Современные проблемы химической науки и образования» сборник материалов всероссийской конференции, Чебоксары, 2012**
12. **“Development of methods of disposal municipal solid wastes by nitrogen compounds and some unused fraction of natural minerals and rocks”, “Ekoenergetika” elmi – texniki jurnal, №1, 2012**
13. **Tullantıların yenıden istifadesi Elm və həyat, AMEA, №1, 2011**
14. **“Исследования методов использования промышленных отходов и нетоварных фракций природных минералов”, “Azərbaycan Kimya Jurnalı”, № 4, 2011, Bakı**
15. **“Havamız, suyumuz, toprağımız. Havamız.” www.sagliktabugun.com, nisan, 2011,**
16. **“Physico – chemical research and development of methods of disposal municipal solid waste by nitrogen compounds and neutralizind by shellrock stone.”, The Twenty-Sixth**

International Conference on Solid Waste Technology and Management. Conference proceedings, 2011

17. **“Müasir ekoloji – iqtisadi böhran və ətraf mühitin mühafizəsinin idarə edilməsi metodları.”** Azərbaycan Dövlət İqtisad Universitetin “İqtisadi nəzəriyyə və praktika” jurnalı, 2010,
18. **Охрана окружающей среды и переработка бытовых отходов Журнал “Человек и Вселенная”,** 3(74), Санкт – Петербург, 2010
19. **“Sağlıklı insan için sağlıklı çevre”,** www.sagliktabugun.com, eylül, 2010
20. **“Физико – химические исследования переработки твердых бытовых отходов.”** “Ekoenergetika” elmi – texniki jurnal, №3, 2010
21. **“Разработка технологий обезвреживания твердых бытовых отходов добавлением азотсодержащих соединений и получение органо – минеральных удобрений.”** “Azərbaycan Kimya Jurnalı”, № 3, 2010
22. **“Современные методы переработки твердых бытовых отходов”** “Radiasiya və ətraf mühit”, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Adil Qədirovun 60 illik yubileyinə həsr olunmuş Respublika konfransı, 1-2 iyun, 2010

#### **Patentlər və ixtiralar**

**“Способ обезвреживания и утилизации твердых бытовых отходов.”** Azərbaycan Respublikasının Patentli: i20150041 - 13.07.2015

## **İDARƏETMƏ VƏ ÜNSİYYƏT BACARIQLARI**

2007-ci ildən “Ətraf mühitin mühafizəsi” üzrə müxtəlif televiziya proqramlarında ekspert qismində iştirak etmişdir. “Ətraf mühitin mühafizəsi” üzrə bir çox layihələrin müəllifidir.

Təmiz Şəhər ASC tərəfindən maliyyələşdirilən "Mənim təmiz universitetim" layihəsinin müəllifidir. UNEC Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə təşkil olunan ənənəvi "Əl sənətləri" sərgisi-müsabiqəsi və "Milli kulinariya" müsabiqəsi layihəsinin rəhbəridir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS layihəsinin müəllif komandasının üzvü, UNEC-in tərəfdaş olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması” adlı ERASMUS layihəsinin işçi komandasının üzvü və həmçinin UNEC və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə 5 may 2018-ci ildə təşkil etdiyi “Əlilliyi olan gənclər üçün ümumrespublika Əmək Yarmarkası”nın müəllifi və təşkilat komitəsinin üzvü olmuşdur.

Əlilliyi olan gənclər üçün “İstedadlı Əllər” təlim kurslarının təşkilatçısı və təlimçisi olmuşdur.

Beynəlxalq rəsmi yazışma bacarıqları (4 dildə)

Beynəlxalq təhsil layihələrinin yazılması və idarə edilməsi